

# "Mən bu yolu tutub getməliyəm..."

75 yaşlı Anastasiya Vertinskaya indi daha çox nəvələri ilə vaxt keçirməyi, oğlunun biznesinə dəstək olmağı xoşlayır

**A**nastasiya Aleksandrovna Vertinskaya'nın 75 yaşı tamam olub. O, paytaxt Moskvanın tanınmış doğum evinde dünyaya göz açıb. Moskvanın peşəkar tibb müəssisəsi yalnız yüksək vəzifəli şəxslərin və mədəniyyət xadimlərinin qadınları üçün idi. Nastyada bu müəssisədə təsadüfən doğulmamışdır.

O, kinoaktarısa və rəssam Lidya Sirqvavani və şəxsi mahnlarının ifaçısı, dünya və sovet estradasının efsanesi, şair Aleksandr Nikolayeviç Vertinskinin ikinci qızı idi. Hələ oktyabr inqilabından evvel "Qara Pyero" səhnə imicini yaratmış estrada xadimi Vertinskiy vətəndaş mühərribəsi ərefəsində sərhədin o tayına yolların. Bir çox rus elm və incəsənet xadimində ferqli olaraq, o, şüurlu olaraq və siyasi motivlərə görə mühacir olmamışdı. Sonralar öz memuarlarında yazır ki, sovet hakimiyəti ona heç bir pişlik etməyib, özü macəra və seyahət arzusunda imiş.

1930-cu illərin ortalarında Aleksandr Vertinskiy hakimiyətdən SSRİ-yə dönmək üçün icaze alır. Bir çox sebəblərdən bu, yalnız Böyük Vətən müharibəsi zamanı - 1943-cü ilə mümkin oldu. Aleksandr Nikolayeviç Moskva ya gənc heyat yoldaşı və Şanxayda doğulmuş üçaylıq qızı Marianna ilə birgə döndü. Sovet hakimiyəti üçün mühacirliyən dönmüş məşhur müğənni siyasi şəxsiyyət idi. Ona görə də ona yaxşı şərait yaradıldı. Ailə üç il Moskvanın "Metropol" mehmanxanasında yaşadı. Sonralar Vertinskiler Qorki küçəsində yeni eve köçdülər. Qızları Nastyada bu evdə dünyaya geldi. Onda Aleksandr Nikolayeviç 50 yaşlarında idi. Ona görə də o, qızlarını qelbən sevirdi. Qızlarına "Doçenki" adlı romansını da həsr etmişdi.

Anastasiya atasına daha çox bağlanmışdı. Həmisi deyirdi ki, onların arasında mistik bağlılıq var. Aleksandr Nikolayeviç konsertdən sonra Leningrad mehmanxanasında keçinir. Evə zəng gələndə Anastasiya artıq biliirdi ki, zəng vuran atası deyil, yad insanlardır ve atasının ölüm xəberini çatdırmaq isteyirler. Aleksandr Vertinskinin ölümündən sonra da Anastasiya atasının varlığını yaxında hiss edirdi.

Cox illər sonra ata və qızı sənki rollarını dəyişmişdilər. Anastasiya Aleksandrovna hesab edir ki, atası Aleksandr Vertinskinin mahnı ırsını bərpə etmək onun esas iştirakı. Onun bilavasitə iştirakı ilə atasının bir çox yazıları bərpə olunmuşdu. Bunların arasında plastinkaları, "Aleksandr Vertinski", "Məhəbbət mahnıları", "Əsrin İtfafələri" qeyd etmek olar. O, eləcə də özünün memuarlarından ibarət kitabi nəşr etdirir.

Buna baxmayaraq, Anastasiya Aleksand-

rovna oğlunun "Vertinskiy" soyadını daşımasıni istəməyib. Stepan atasının "Mixalkov" soyadını daşıyır. "Mən əmin deyiləm ki, Vertinski soyadı davam etməlidir. Mənim atam o qədər möhtəşəm idi ki, Rusiya incəsəneti üçün təkcə adı bəs edir" - deyə Anastasiya bildirir.

## DÜŞƏRGƏNİN DƏRSLƏRİ

Balaca Nastyada atasının bəstələdiyi mahnıda "mələkciyəz"ə demek olar ki, oxşamıdır. Əksinə, onun oxumaqla qəti arası yox idi. Aleksandr Nikolayeviç iftixarla deyirdi ki, qızı özüne oxşayıb. Vertinski bacıları məktəbdə yalnız nağma darsından 5 alırdılar. Ataları bununla kifayətlənirdi, başqa dərslər onu maraqlandırmırıydı.

Aile içərisində Aleksandr Nikolayeviç möhtəşəm ləhcəsi ilə "mələkçik"lərini "eqoist" adlandırdı. Anastasiya Aleksandrovna memuarlarında yazır: "Bir dəfə atam "eqoist" ailəsi sovet vətəndaşları kimi təribyelenmirlər" deyə şikayətləndi. Bizi pioner düşərgəsinə göndərdilər. Marina ilə birgə Almaniyadan alınmış iki dəri çəmodanımız vardi. Bizim üçün ora corab, reytuz, boğazlı qaloş, paltar, toxunma isti köynək qoyulmuşdu... Orada olan müddətdə acıqdən başqa heç nə yadına gelmir, yalnız "Gecələrin məşəlində, biz pionerlər fəhlə uşaqlarıyıq..." mahnısından başqa. Düşüntürdüm ki, balerinələr, klounlar, it işi verən incə qadınlardan yazmaq əvəzinə nə yaxşı oları ki, atam fəhlə usaqları haqqında belə mahnılar yazdı ve mən bununla fəxr edər-

tutması tələb etdim. Düşərgə bize beləcə "yarılmışdı".

Lakin düşərgə də hər şəxə qadır deyildi. O, Anastasiya Vertinskayadan "Sovet vətəndaş" yarada bilmədi. 1972-ci ildə qadın nümunəvi sovet filmi olan "Öz yerində olan insan"ə əkildi. Bundan sonra 6 il heç bir filmə dəvət almındı. "Mən poladəridən fəhlə rolü ilə fərxt etmərim. Mənim bu rola xarici görünüşüm uyğun gəlmir, həyatda da bunun üçün həyəcan keçirmirəm" - deyə aktrisa bildirir.

## 23 MİLYON TAMAŞAÇI

Qrinin "Al yelkənlər" əsəri əsasında çəkilmiş film Vertinskayanın həyatında müsbət rol oynadı. Aktrisa özü de Assol obrazını sevmiş və tamaşaçılarla da sevdire bilmədi. Ancaq Vertinskaya Assol rolunu almaya bilerdi - sınaqlar idman kostyumunda, qısa saçlı kobud gənc qız daxil olanda rejissor Aleksandr Ptuşko "sınağa buraxılmasın" deyə göstəriş ver-



mək istəyib. Lakin Nastyaya parik və paltar geyindiriləndən sonra "Al yelkənlər" obrazına tam uyğun gəlib. Film ekranlarında çıxandan sonra anlaşıqla qarşılıanıb. İlk il ərzində prokata buraxılan film 23 milyon tamaşaçı baxıb. Lakin ona getirdiyi son dərəcə populyarlığa görə, Anastasiya bu filmi sevmirdi. Çünkü aktrisa ona olan yüksək maraqlı üzündən məğazaları sərbəst gəzə bilirdi.

Məhz bu filmdəki uğurlarına görə Anastasiya rejissorların diqqətini çekməye başladı. Onu bir-birinin ardınca yeni rollara dəvət edirdilər.

Aktrisanın cavanlığında oynadığı məşhur kino rolları - Assol, Ofeliya, Quttie hazırları Anastasiya Vertinskaya qəti oxşamıdır. Əlbəttə, aktyor istədədinin məharəti də elə özüne oxşamayan xarakter və tipajları yaratmaqdən ibarətdir. Bu ekran "mələkləri" Anastasiya Vertinskayanın kinematografiya həyatına tekçə daxil olmayıb, həm də ona böyük şöhrət qazandır. Çünkü aktrisa ona olan yüksək maraqlı üzündən məğazaları sərbəst gəzə bilirdi.

## KINO DÜNYASINDA PARTLAYIŞ

"Amfibiya adam"ın populyarlığı daha yüksək oldu. 1962-ci ildə çəkilmiş film kinoprokatın liderinə çevrildi.

Rejissor Vladimir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan ferqli olaraq, filmə bir qədər skeptik yanaşanları da vardı. Ona görə də çəkilişə kifayət qədər maliyyə vesaiti ayrılmışdı. Elə ilk günlərdən rejissor texniki imkanlılıqlardan yaranan problemlərə qarşılaşmışdı. Sualtı epizodlarda baş rolların ifaçıları müəyyən çətinliklərle rastlaşdırılar.

Lakin film SSRİ ərazisində və ondan kənarda böyük müvəffəqiyyət qazandı. Mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Mədəniyyət Nazirliyinə en qiymətli hədiyye adlandırdı. İlk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı.

Filmən bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələr çəkilişə Bakı əhəmiyyəti olan günləri yaxşı xatırlayır. "Amfibiya adam" filminin çəkilişi üçün



mezb Bakının seçilməsi təsadüfi deyildi.

Bu, Koronevin Bakıya ilk, Quttiere rolinin ifaçısı Anastasiyanın isə ikinci gəlisi idi. 1946-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur müğənni-şanson Aleksandr Vertinskiyin konsertine şəhərin yüksək zümrəsindən olanlar, müsiqiseverlər gəlmisdilər. Aleksandr Vertinskiy səhnəyə kiçik qızları Marianna və Anastasiya ilə birlikdə çıxdı, şeir söyləyib konserti açdı. Anastasiyanın Bakı ilə ilk görüşü belə oldu. Bəlkə də bu xatirələr üç-dörd yaşı Nastyanın yadına-yaddaşına həmisiyət həkk olmuşdu və on üç il sonra Bakıya çəkilişə gedəndə, heç şübhəsiz, atalı günlərini, bu şəhərdə keçirdiyi qayğısına anları xatırlamışdı.

Quttier aktrisanın özünün də sevdidiyti obrazdır. Bəlkə də, hansısa xüsusiyyətlərinə görə onun öz oynadığı personaja həsəd apardığı anları da olub. Film inçilişini bitdikdən sonra o demişdi: "Quttierdən ayrılmak mənə ağırdır...". Bəli, filmin böyük uğur qazanmasında, heç şübhəsiz, Anastasiya Vertinskayanın da payı var, hətta əvəzsiz payı var. Onun ekran qəhrəmanına hələ də vurulurlar.

1962-ci ildə İtaliyanın Triest şəhərində keçirilən fantastik filmlər beynəlxalq kino festivalında "Gümüş yelkən" mükafatına layiq görüldəndən sonra tenqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tenqidçi fikri öz yerində, əsl sözü onlardan önce tamaşaçılar demişdi. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Təsadüfi deyil ki, bu ekran əsərindən sonra Belyayevin yaradıcılığı, o cümlədən fantastik janrdakı əsərlərə maraqlı xəli artdı. Lakin sərbəst və her hadisəyə görə mühakimə yürüdən Anastasiyada bu da xoşagelməz hissələr yaratdı. Onun fikrincə, film şiyəqər baletritikasına uyğun çəkilib. Bütün epizodlarda Vertinskaya dublyorsuz oyнayıb.

1964-cü ildə "Hamlet" filminin ekranlara çıxmazı kino sənətində hadisə kimi qarşılındı. Filmdə tanınmış sənətkarlar: Smotkunovski, Mixail Nazovanov, Yuri Qolubev və başqaları çəkilmişdi. Ofeliya rolundan isə Anastasiya Vertinskaya idi. "Ofeliyadan sonra mən qəti əmin oldum ki, kino, teatr mənim taleyimdir, mən bu yolu tutub getməliyəm" - deyə aktrisa film ekranlara çıxandan sonra deyirdi.

## YASINDAN 20 İL CAVAN

1991-ci ildən Anastasiya Vertinskaya aktörlərin - çətin vəziyyətdə olan həmkarlarına kömək məqsədi ilə Xeyriyyə Fondu yaradıb. O, xeyriyyəçiliyi irsi eləmət sayır. Çünkü onun babası, məşhur Kiyev hüquqşunası Nikolay Vertinskiiyin kasib insanların işini aparırdı. Fond Pasternakın ev-muzeyi, Peredelkinadakı Çexov muzeyinin təmirinə kömək edib, zəfər görən uşaqların teatrını dəstəkləyib və bir sıra aktyorların yaşadıqları binada memorial lövhələrinin qoyulmasına nail olub.

Aktrisa daha filmlərə çəkilmir. "Hansısa qarını və ya ciyətkarın anası rolini oynamaq istemirəm" deyir. İndi dəha çox nəveleri ilə vaxt keçirməyi, oğlunun biznesinə dəstək olmağı xoşlayır.

Bu yaxınlarda Anastasiya Vertinskaya uzun illərdən sonra ilk dəfə ekranlarda görünüb. O, NTV kanalında yayılan "Şəhərin inanmazsan" verilişinə dəvət alıb. Süjet aktrisanın 75 illiyinə həsr olunub. Televizyon izleyən tamaşaçılar çox çətinliklə Vertinskayanı tanıqları söyləsələr də, programın mülliifləri onun yaşından 20 il cavan olduğunu qeyd ediblər.

Rusiya mətbuatından tərcümə etdi  
Teranə Məhərrəmova



dim..."

Biz yalnız ikimizə bir çəmodanla geri döndük və orada yalnız iki eşa var idi. Mariannanın üstündə "Kolya K" yazılış yuyulmuş mavi maykası, mənim üstündə "ikinci dəstə" yazılış qara satin şalvarım.

Biz burumuzu çəke-çəke, ana söyüşüyle özümüzü güclə eveh çatdırırdı. Atamız qarşımızda kəpənəkli bayram kostyumunda, anamız, ki tərbiyəçi qadınla, nənəmiz piroqla bizi qarışlamışa çıxmışdılar. Salamlaşmadan, öpüşmədən: "Nə durmusunuz? - deyə mətbəxə keçdi, qazanların ağızını açaraq yarıq qazan koltetli dayanmadan yeyib bitirdik.

Atam dəstə başçısısa yaxşı sənətə yaxına keşdi və utançqasına qapını bağladı. Uzun müddət oradan çıxmadi. Sonra anam onun otağına daxil oldu və biz anamızın hıçkıraq səsini, atamızın isə miziltisini eşitdik. Artıq gec idi. Sovet hakimiyəti bacımla mənim həyatımı nüfuz etmişdi.

Düşərgədən qayğıdan sonra başımızda qəşinqi. Nənəmiz başımızda bit və sirke olduğunu gördü. Bizi nöyülü əsgiyə büründülər, lakin düşərgə bitəri güclü çıxdılar. Sonra bizim saçımızı qırxbı tüklərimizi yandırdılar. Lakin biz sözəbaxmayın quldurlar kimi böyüyürdük. Bizi saxlamaq mümkün deyildi. Sonralar atam bizə velosiped aldı. Atama "qızların elle rəni tutmadan yüksək maşınının arkasında velosipedlə gedir" deyə xəbər verəndə az qala onun

